

HİDAYƏT ƏHMƏDOV
Naxçıvan Dövlət Universiteti
ahmadov47@mail.ru
FAMIL HƏSƏNOV
Naxçıvan Dövlət Universiteti
famil75hasanov@mail.ru
İLKİN ŞƏKƏRƏLİSOY
AMEA Naxçıvan Bölmesi
sekeralisoy@yahoo..c.

04

NAXÇIVAN REGIONUNDU SAHİBKARLIĞIN İNKİŞAF PROBLEMLƏRİ

Məqalədə sahibkarlığın ölkə üzrə və regional problemləri araşdırılır. Qeyd olunur ki, regional sahibkarlığın inkişafı olmadan, ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafından suzuc gedə bilməz. Bu səbəbdən, ölkənin regionlalarından birində, yəni Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına toxunur, təhlil aparılır və galazak perspektivlər müzəyyən edilir.

Açar sözləri: sahibkarlıq, region, dövlət programı, ərzəq təhlükəsizliyi, islahat, biznes.

Azərbaycan respublikasında hayata keçirilan şəmərəli iqtisadi siyaset sahibkarlığın inkişafının sürətləndirilməsinə, sosial-iqtisadi problemlərin həlliində sahibkarlığın rolunun gücləndirilməsinə, bu sahaya dövlət qayğısının artırılmasına yönəldilmişdir. Elə bu baxımdan da qeyd etmək lazımdır ki, ölkəmiz sahibkarlığın inkişafında keyfiyyətini yeni mərhələyə qədəm qoymusdur. Milli iqtisadiyyatın danışığı və sabit inkişaf üçün qeyri-neft sektorunun gücləndiriləsi, sahibkarlığın inkişafının dəha da sürətləndirilməsi bu mərhələnin əsas cəhətlərindən biridir.

İqtisadi islahatlar sahibkarlığın inkişafı üçün vacibdir və bu islahatlar bu gün de, galəcək də davam etdirilməlidir. Ölkə başçısının fərman və sərəncamlarına əsasən islahatlar çox uğurla aparılır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitiin dəha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin shata dairəsinin genişləndirilməsi, əsəssi yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilmişdir.

Ölkəmizdə hazırda sahibkarlığın inkişaf etdirmək məqsədi sistemli tədbirlər davam etdirilir, biznes mühiti yaxşılaşdırılır, qabaqcıl beynəlxalq təcrübə nəzəri alınmaqla dəha mütorəqqi normativ-hüquqi baza formalşdırılmışdır.

Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı oraq təkintiyə icazələrin verilməsi, korporativ idarəetmədir.

Məqalə tarixçəsi:

Göndərilib: 02.05.2019, qəbul edilib: 01.06.2019

nin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflislişmə üzrə qanunvericiliyi zəruri dayışıklıklar edilmişdir.

Qeyd etmək lazımdır ki, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı yenilərinin fəaliyyətə başlaması, regionlarda sonnayə potensialının gücləndirilməsi və sənaye parklarının yaradılması, aqrar sektorun, turizmin və digər vacib sahələrin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi glicinə və beynəlxalq aləmdə nüfuzunu bər qadər da artırılmışdır.

Dövlət Proqramlarının ölkəmizdə həyata keçirildiyi şəraitdə özəl sektorun inkişafına xüsusi diqqət yetirilir və sahibkarlıq dövlət dəstəyi getidikcə artır. Bu gün Azərbaycanda güclü sahibkarlar ordusu yaranmış, sahibkarlığı stimulasiyadan dövlət proqramlarının qəbul edilməsi və onların müvafiqşəqəyle icra olunması sahibkarlığın inkişafına münbət şərait yaratmışdır.

Ela yeri gölmüşkən bir məsələni xüsusi vürgüləməq yerinə düşər ki, Azərbaycanda dövlətinin özəl bölmənin inkişafı və dəstəklənməsi ilə bağlı həyata keçirdiyi davamlı və ardıcıl tədbirlər mənşəti cəhdətdən bir-birini tamamlayırlar. Qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlıq dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azalılması, sağlam rəqəbatın təmin olunması, "bir pəncərə" prinsipinin tətbiqi, güzəştli kreditlərin verilməsi və digər tədbirlərin noticası ki, hazırda ölkəmizdə güclü özəl sektor formalşmışdır.

Görülən tədbirlər nəticəsində ölkəmizdə son on ilədən sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, bütövlükdə müşəğul şəhalının 74 faiza yaxın özəl sektorda toplanmışdır. Hayata keçirilən tədbirlərin noticasında ölkədə istehsal olunan ümumi daxili məhsulda özəl sektorun payı getidikcə artmaqdadır. Hazırda ölkədə istehsal olunan ümumi daxili məhsulda özəl sektorun payı 87 faiza çatmışdır.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, sahibkarlığın inkişaf dinamikası gündən-günə yüksəlməkdə davam edir.

Azərbaycan Prezidenti canab İlham Əliyev çıxışlarının birində demişdir: "Ölkəmizdən galəcək inkişafı sahibkarlığın inkişafından asılıdır". İlham Əliyev ölkə prezidenti seçiləndən, bu gün qədət bütün dövrlərdə iş adamlarının əsl himayədəri kimi çıxış etmiş, özlə bölməye hər cür diqqət və qayğı göstərmişdir. Məhz 2014-cü ilin mart ayında "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərman da sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıının nəticəsi kimi qiymətləndirilməlidir.

Xuxarıda qeyd olunan bu mühüm şənənə onu deməyə əsas verir ki, sahibkarlığın inkişafında, Azərbaycanda biznes mühitiin dəha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi qarşidakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açacaqdır.

2017-ci ilin yekunlarına nəzər salırdıqda məlum olur ki, bütün makroiqtisadi göstəricilər müsbət rəqəmlərə yekunlaşmışdır. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunun artımı 2,5 faiz taşkil etmişdir. Sonnayə sahəsində qeyri-neft sektorunun 3,6 faiz, kənd təsərrüfatı İŞƏ 4,1 faiz artmışdır. Habelə 2017-ci ilədə Azərbaycanda bir çox infrastruktur və sosial layihələrə əsaslı vəzifə baxımayaraq yənə da valyuta ehtiyatımız 4,5 milyard dollar artmışdır. 2017-ci ilədə ölkəmizin tədiyyə balansında 6,2 milyard dollarıqlı müsbət saldo əldə edilmişdir.



Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyev ötən ilin sosial-iqtisadi uğurlarından səhəbat aqmiş və onun həlli yollarını göstərək demişdir: "Biz 2016-ci ildə iqtisadi inkişaf templarını təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusi ilə burada səslənən fikirlər və ümumiyyətlə keçən il müləhədə olanan mənzərə deməyə əsas verir ki, 2016-ci ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templarını daxili resurslar hesabına, düzüntülmüş siyaset, islahatlar, o cümlədən struktur islahatları nöticəsində təmin etməliyik" [3].

Bunun üçün, ilk nəvbədə, qeyri-neft sektorunun inkişaf etdirilməsinin xüsuslu əhəmiyyəti daşıdığını vurgulayan ölkə prezidenti İlham Əliyev dedi ki, iqtisadi saxolandırma, qeyri-neft sektorunun inkişafı 2016-2018-ci illərdə de iqtisadi sahada əsas prioritet olacaqdır.

Qeyd etmək lazımdır ki, əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasetin prioritet istiqamətlərindən biri olmuşdur. Sahibkarlıq siyasiyyətinin daha da genişləndirilməsi, əzəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və ssəssiz müddəxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, aparılan yoxlamaların vahid malumat reyestri yaradılmışdır.

Sahibkarlığın inkişafına dövlət dəstəyinin ən vacib komponentlərindən biri sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, kon-salting və innovasiya xidmətlərinin göstərilməsi olmuşdur.

Ümumiyyətlə sahibkarlıq sahəsində ölkədə görünlən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən daim diqqət mərkəzində saxlanılmış və yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdaqı giriş nitqində demişdir: "2017-ci ildə iqtisadi sahada çox böyük uğurlar əldə edilmişdir. Mən artıq demmişim, bətən demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir... . Həm Dünya Bankı, həm Avropanı Yenidənqurma və İnkısap Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verir, eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinin gərgin 2017-ci ildə iki pillə irəliləyərkən dünya miqyasında 35-ci yerdə qərara düşüb. Bu çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhdəndən o qədər də asan olmanın ildə de bəz inkişaf edir. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyurq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi irlilik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytingindir..." [4].

Ölkədə olduğu kimi regionlarda da sahibkarlığın inkişafı daim diqqət mərkəzindən saxlanılır. Çünki istənilən regionun taroqası həmin regionda sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Buna görə da sahibkarlıq subyektlərinin yaradılmasında inkişaf edən hər bir dövlət üçün prioritet məsələlərdən biridir. Bazar iqtisadiyyatına keşidin uğurla başa çatdırılması ölkəmizdə bu subyektlərin sayının dəha da artmasına götrib çıxmış, nəticədə, milli iqtisadiyyatda əzəl sektorun payı xeyli yüksəlməmişdir.

Qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı əlverişli biznes mühitinin yaradılması məqsadılık islahatların aparılması, iqtisadiyyatın davamlı və tərəzli inkişafının təmin edilməsi ölkəmizdə inkişafının hazırlığı mərhəlesinin mühüm istiqamətlərindən biridir.

Ölkədə yeridilən güclü iqtisadi siyasetin davamı olaraq Naxçıvan Muxtar Respublikasında da mövcud potensialdan səməralı istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal məhsuslarının fealiyyətinin genişləndirilməsinə, yerli sahibkarlığın inkişafı ilə əhalinin həyat səviyyəsinin dəha da yaxşılaşdırılmasına nail olmuşdur.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən irimiqyaslı islahatlar nöticəsində əzəl sektorun inkişafı üçün əlverişli iqtisadi mühit yaradılmışdır. 2017-ci ildə muxtar respublikada 2,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2015-ci illə müqayisədə 200 milyon manat çoxdur. Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında ölkəmizdə biznes mühitinin, əzəl bölmənin investisiya imkanlarının getdiğəs yaxşılaşdırılması dövlətimizin iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək yerli sahibkarları da iqtisadiyyatı dəha da çox sərmaya qoymağası şəsidi. O ham də bildirdi ki, icra başçıları sahibkarlar üçün bütün şəraitni yaratmalı və onların işinə qarışmaga birdəfəlik son qoymalıdırular.

Ölkə başçısı həmçinin regionlarda sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin veriləsi işini davam etdirməyi tövsiyyə etdi.

Qeyd edək ki, bu sahada muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Muxtar Respublikada inkişaf strategiyasının uğurla davam etdirilməsi iqtisadi potensialın dəha da yüksələşməsinə şərait yaradmışdır. Naxçıvanda dayanılı və sabit iqtisadi sistem formalılmışdır. 2017-ci ildə sahibkarlara verilən kreditlərin həcmi 10 milyon manatı ötüb keçmişdir.

Muxtar respublikada kredit təşkilatları və Sahibkarlıq Kümək Fondu nəxti ilə və güzəştli şərtlərlə verilən dövlət maliyyə dəstəyi sahibkarlığın inkişafına öz təsirini göstərməsi, ümumi daxili məhsulda əzəl sektorun xüsusi çöküsü artıracaq 87 fərziyyətdir [2].

Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan sənayeeləşdirmə prosesi nöticəsində 2017-ci ildə burada istehsal olunan sənaye məhsulunun həcmi 967 milyon manata çatdırılmışdır ki, bu da 2016-ci ildə müqayisədə 1,4 faiz çoxdur.

Bütövüllük ilə muxtar respublikada istehsal olunan sənaye məhsulunun 95 faizi əzəl sektorun payına düşməkdir [1].

Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm qoyması nöticəsində ənənəvi fəaliyyəti sahələrinə yeni innovasiyaların tətbiqi də genişləmər.

Ərzəq təhlükəsizliyinin təminatı daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı rəqabətqabiliyyəti məhsulların istehsalını da stimullaşdırır. Bu baxımdan dövlətin əsas hadəflərindən biri de ölkədə sahibkarlığın inkişaf etdirilməsi olub. Çünki kiçik və orta sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Buna görə də muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılmışdır.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Hər bir yerde yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər iñəti sürməməlidirlər. Sahibkarlarla yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər" [6].

Qeyd etmək lazımdır ki, hər il Azərbaycan Respublikasının Prezidenti canbat İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiat Talibovun sahibkarlarla görüşlər keçirilməsi artıq ənənə şəkili alıb. Bu baxımdan Ali Məclis Sədrinin 9 fevral 2018-ci ildə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşü təsadüfən deyildir. Bu görüşdə Ali Məclisi Sədri sahibkarlırı inkişaf etdirmək üçün onu şərtləndirən 6 istiqaməti xüsusilə vurğulayıb.

Bunlardan:

- 1.Muxtar respublikada vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqidir. Naxçıvanda dövlət-sahibkar müləsibətlərinin düzgün qurulmasının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi yüksək artaraq 89 faizə çatıb.
- 2.Torpaq mülkiyyətçilərinin torpaq vergisi istismə olmaqla bütün növ vergilərdən azad edilmişdir. Bu sahədə çalışanlara bir sırə güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəsteklənməsi kand təsərrüfatının davamlı inkişafını təmin edib.
- 3.Muxtar respublikamızda xidmət sektoru da inkişaf edir. Bu sektorun inkişafı, öz növbəsində turizmin inkişafına təsir göstərib, müləsir turizm sektorunun formallaşması hesabına isə muxtar respublikaya gələn turistlərin sayı artıb.
- 4.Muxtar respublikanın Sahibkarlıq Körük Fonduun xətti ilə güzəştli şərtlərdə kreditlər verilməsi de yeni fəaliyyətə başlayan sahibkarlıq məhsusələri üçün geniş imkanlar açır. Muxtar respublikada kreditlər üzrə aşağıdə dərcələrinin tətbiq olunması hesabına sahibkarların fəaliyyət dairəsi genişlənib.
- 5.Idkaldan asılılığı aradan qaldırılması sahəsində görülən tədbirlər öz faydasını vermekdadır. Bu sahədə əhəmiyyətli addimlardan biri de ixracın təşviqi ilə bağlı qəbul olmuşdur. Bunun nəticəsidir ki, ixracyönümlü məhsul istehsalçı getdiyikcə artı. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyadan 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.
- 6.Bu gün muxtar respublikada müləsir tələblərə cavab verən iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, mövslim ərzində yarmarka və festivalların təşkilisi, satış yerlərində yerli məhsullara üstünlük verilməsi məhsul istehsalçılarının marağını artırır. Son dövrlərin təhlililləri göstərir ki, tarladan birbaşa satışı prinsipinin dəstaklanması ailə təsərrüfatlarının inkişafına və artmasına əhəmiyyətli təsir göstərib. Bütövlükda, sahibkarlığın inkişafının dəsteklənməsi muxtar respublikanın iqtisadi potensialını artırır.

Ümumiyyətlə, ölkəmizdə və muxtar respublikamızdan son 12 ildə sahibkarlıq fəaliyyətinə tənzimləyən qaydaların əhəmiyyətli dərcədə liberallaşdırılması, sahibkarlıq dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi özəl bölmənin yüksəlik tempini daha da artırılmışdır.

ƏDƏBİYYAT

1. "Şərq qapısı" qəzeti, 23 yanvar 2018-ci il, № 14.
2. "İki sahil" qəzeti, 2016-ci il, 11 fevral, № 26, s. 8, 9.
3. İlham Əliyevin sədrliyi ilə Nazirələr Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarını və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqi. "Xalq" qəzeti, 2016-ci il, 11 yanvar, № 6.
4. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirələr Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarını və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı giriş nitqi. "Xalq" qəzeti, Bakı, 2018-ci il, 11 yanvar, № 6.
5. Nazim Əhmədov. Naxçıvan iqtisadiyyatının prioritətləri: iqtisadi artım, dinamik inkişaf. Bakı, "Sabah", 2008, 452 s.
6. "Xalq" qəzeti, 2015-ci il, 20 yanvar, s.4.

РЕЗЮМЕ

**ХИДАЯТ АХМЕДОВ, ФАМИЛЬ ГАСАНОВ,
ИЛКИН ШАКАРАЛИСОЙ**

ПРОБЛЕМЫ РАЗВИТИЯ ПРЕДПРИНИМАТЕЛЬСТВА В НАХЧЫВАНСКОМ РЕГИОНЕ

В статье исследуются республиканские и региональные проблемы предпринимательства. Отмечается, что без развития регионального предпринимательства, в целом о развитии экономики страны не может быть и речи. Поэтому здесь говорится о развитии предпринимательства в одном из регионов страны, а именно в Нахчыванской Автономной Республике, проводятся анализы и определяются будущие перспективы.

Ключевые слова: предпринимательство, регион, государственная программа, продовольственная безопасность, реформы, бизнес.

SUMMARY

**HİDAYAT AHMADOV, FAMIL HASANOV,
ILKİN SHAKARALISOY**

THE DEVELOPMENT PROBLEMS OF ENTREPRENEURSHIP IN NAKHCHIVAN REGION

Regional and republic problems of the entrepreneurship are investigated in the article. It is noted that, it may not out of the question from economical development of the country as a whole without regional entrepreneurship development. Therefore, it is dealt with from entrepreneurship's development in the Nakhchivan Autonomous Republic, which is one of the regions of the country, analyzes are conducted and future perspectives are determined.

Key words: entrepreneurship, region, state program, food safety, production, biznes.

(İqtisad üzrə fəlsəfə doktoru, dosent C.Mahmudov tərəfindən təqdim edilmişdir)

